



Dini kitablarda deyildiyinə görə,  
Allah insanı özüne bənzər yaradıb.  
Nə deməkdə özüne bənzər? Mineral-  
lardan tutmuş məməlilərə qədər mi-  
lyon-milyon varlığa canını qoyan, mi-  
lyon-milyon güzgündən özüne baxan  
Yaradıcı Güt, nəhayət, insanda öz  
surətini tam, bütöv, boyaboy göra-  
göstərə bilib. Bündan sonra görənlə  
göstərənin fərq iştir. Tann adını da,  
əməlini də, ixtiyarını da varislərdən  
yalnız birlə - yaşca ən kiçiyinə,  
başça ən böyükünə tapşın. İnsan Al-  
lahın şah əsəri, bu dünya səhnəsinə  
adam qiyafəsində çıxmış, bütün ro-  
larda özünü oynayan baş qəhrəmanı,  
ən mükəmməl, ən parlaq obrazıdır.  
Mən Nizami Gəncəvinə Tannın yer  
üzündə gəlməmiş-getsmiş ən mükəmməl,  
ən parlaq surətlərindən biri kimi  
tanıyıram. Hərçənd ulu şeyx özü heç  
vaxt belə iddiada bulunmayıb, bən-  
dəlik mərtəbəsindən o yana addim  
atmayıb; təkcə baxılan yox, həm də  
baxan olmağa, təkcə göstərən yox,  
həm də görən olmağa can atmayıb.

Nizaminin gelişindən iki il qabaq  
Gəncə torpağında yeri bünövrəsin-  
dən oynadan, dağların etini sümü-  
yündən ayıran zəlzələ baş vermişdi.  
Abad şəhər, abad yurdalar virane qal-  
mışdı. Yaradanın dünyani sevgidən  
yaradılmasına insanların inamı ölüzmüş-  
di: yox, mehrabi eşq olan dünya ada-  
minın başına uçmazdı; bu nəydisə  
seytan yarağına bənzər bir şey idi,  
od püşkürən dağ kimi Tanrıının əlin-  
də qefildən partlayıb açılmışdı, indi-  
də yiğib-yığışdırıa bilmirdi. Onun yer  
üzüne gelişinin bünövrəsi o dəhşətli  
dağıştıdan, xaosdan, şer firtinası-  
dan azacıq sonra qoyulmuşdu. Üs-  
tündən ikice il keçmiş-keçməmiş  
Gəncəni birincidən geri qalmayan  
daha bir zəlzələ vurdu; bu dəfə zəl-  
zələ torpağın canını yox, ruhunu, ru-  
hunun laylarını dəbərtdi. Nizaminin  
ayağına sərilməyə layiq görülen  
Gəncə torpağı əzablarının haqqını alıdı. Təbiət zəlzələsi dağıdar, könül  
zəlzələsi qurar. Nizaminin vücudun-

da taxt qurmuş Uca Ruh təbiətin bir  
anda uçurduğu dağları ilahi səbriyle  
iyne ucunda toz-toz, çıraqı-çıraqı ye-  
nidən qurdy. O vaxt Gəncə müsəl-  
man dünyasının neçənci şəhəriydi, bilmirəm;  
hər halda ən birincilərdən  
deyildi, zəlzələdən sonra əlbət daha  
da geri getmişdi. Ancaq sınıq könül-  
lər memarı öz varlığıyla Gəncəni tek-  
cə islam ələminin yox, bütün dünyasın  
söz-sənet mərkəzini, yer üzünün  
mənəvi paytaxtına çevirdi.

\*\*\*

*Nizami şərq-islam intibahının  
dünyaya zirvəden baxan çəğlərinde  
yaşayıb yaratmışdı. Kainatın dolan-  
baclarına özündən irəlik mədəniyy-  
yətlərin çiyni üstündən boyanan mü-  
səlman renessansı sələflərinə əsla  
borclu qalmadı, alıqlarını özündən  
keçirib xələflərinə (dolayısıyla həm  
də sələflərinə) ötürməkə əlahəzərət  
Tarix qarşısında missiyasını şərəfle  
yerinə yetirdi. Şərq-islam intibahı  
yari yolda qaldısa da, gördüyü işlər,  
yaradıldığı dəyərlər hadər getmədi,  
Avropa intibahının təməlini qo-  
du. Bu gün bütün sivilizasiya Avropa  
renessansının dayaqları üzərində  
qərar tutub. Bu mədəniyyətin müsəl-  
man intibahının birbaşa təsiri altında  
formalaşdığını, Nizaminin də şərq-  
islam mədəniyyətinin ən qüdrətli  
korpuslarından birinə komandanlıq  
elədiyi nəzərəalsaq, gözümüzü  
qırpmadan deyə bilərik: bəşər övladı  
bu gün də o Böyük Kişinin çörəyini  
yeyir. Ancaq bunu deməyim insanlı-  
ğın onun ideallarına yetişdiyi anlama-  
na gəlməsin; bizim əlimiz Nizaminin  
Tann kimi sözdən yaradıldığı Kamil İn-  
sanın həl heç ətəyinə də çatmır. İn-  
sanlar dövlətsiz, qanunsuz, ordusuz,  
polissiz, sərvətsiz, pulsuz, qorluqsız,  
çəpərsiz, qifilsiz, kılıdsız, düşmən-  
siz, fitnəsiz yaşamağın yolunu tapa-  
nan onun əsərləri aktuallığını itir-  
mayacaq.*

\*\*\*

# Tanrıının parlaq obrazı

Nizami Gəncəvi şərq-islam ədə-  
biyyatının böyük bir qanadına ən azi  
dörd yüz il rəhbərlik eleyib. Əmir  
Xosrov Dəhləvi, Əbdürəhman Cami,  
Əlişir Nəvai, Məhəmməd Füzuli kimi  
dahilər onun əlindən su içiblər. Üç  
böyük əsərinin mövzusunu Firdovsi-  
nin "Şahname"indən alsa da, istər  
ideya-məzmun, istərse də forma ba-  
xımından sələfindən tam fərqli das-  
tanlar yaradıb. "Xəmse"yə nəzirə ya-  
zan ardıcılları məhz bu səbəbdən  
Firdovsiyə yox, Nizamiyə istinad  
eleyiblər. Sonrakı yüzilliklərdə şərq  
şairləri köklü bir yeniliyə imza atma-  
salar da, öz yaradıcılıqlarında Niza-  
mi yolunu müsəlman ədəbiyyatının  
daha bir aparıcı qoluna – sırf mistik-  
alleqorik poeziyanı təmsil eleyən Sə-  
nayi-Əttar-Mövlana xətinə, elecə  
də, Xaqanının zahidənə, Xəyyamın  
rindənə poeziyasına qovuşdurdular.  
Bütün bunları ədəbi eklektika da sa-  
maq olar, o yolların, xətərin, cəre-  
yanların başında duran şairlerin əsr-  
lər boyu azalmayan gücünün, nüfu-  
zunun göstəricisi də.

\*\*\*

İdeya-felsefi platformasına görə  
platonçu, mistik olsa da, gəncəli Ni-  
zami ortodoksal müsəlman, Allaha, Qurana, şəriətə, peyğəmbərə, dörd  
reşidi xəlifəsinə sadıq bir dindardı.  
Hətta Məcnunun əhvalindən behs  
eləyəndə də onun namazından, oru-  
cundan qalmayan bir iman ehli oldu-  
ğunu vurğulamağı unutmur. Bir çox  
şairin, mütəffekkirin düşüncəsində  
toqquşan, yola getməyen bu baxış-  
lar, dünyagörüşlər onun əqidə süfrə-  
sində bir-birini tamamlayan nemət-  
lər kimi yan-yana düzülür. Neçə qızıl  
başları cəllad ayağına aparan düş-  
mən ideyalar, barışmaz fikirler Niza-  
mi yaradıcılığında sağ əlla sol el ki-  
mi mehribanca yardımlaşır, bir-biri-  
ne dəstək verir. Bu baxımdan Niza-

mi Gəncəvinin özündən bir az əvvəl  
yaşamış böyük filosof, din isləhatçı-  
sı, "ikinci Məhəmməd peyğəmber"  
ləqəbli Məhəmməd Qəzzaliyə bən-  
zətmək olar. Yeri gəlmişkən, son illər  
saf din axtarışıyla sağa-sola çovu-  
yan, mənşəyi, məsləki, məqsədi bi-  
linməz cürbəcür təriqətlərin könül  
fəzamıza yaydığı qara dumanda  
azib başını itirən səmimi cavanlara  
demek istərdim: saf din, gerçek is-  
lam axtarırsınız, buyurun Nizamini  
oxuyun! Şeytan leşkərinə qarşı bu  
gün də yorulmadan döyüşən pey-  
ğəmberlər ordusunun ən yeniləməz  
sərkərdələrindən olan peyğəmber  
xisletli şairin ətəyindən yapışın. And  
olsun şeyxin üz qoymuğu torpağa, o  
sizi aydınlığa çıxarar, mütləq çıxa-  
rar...

\*\*\*

*O Böyük Kişinin kisəsindən mən  
də yemişəm. Üç dastanının qəhrə-  
manlarını özümə işlətmışəm – bö-  
yüküyüne bağışlasın. O, Firdovsinin  
mövzularına necə sərbəst yanaş-  
sa, mən də ondan aldığım süjetləri  
özüm bildiyim kimi söküb-quraşdır-  
mışam – bu cəsarəti də ondan öy-  
rənmişəm. Onun türbəsinin yanından  
keçəndə həmişə mən möqəddəslək  
yeli vurub, nəsə elə bilmışəm dünya-  
nın harasına gedirəmə gedim, axırd-  
a mütəq bura qayıtmalyam. Mənim  
kompası onu həmişə göstərib: cün-  
ki onun Nizami türbəsində yatan cis-  
minin ayaqlarıyla Tann özü dağlımış  
Gəncə torpağını ziyarətə gəlib; cünki  
onun gözleriylə bir zamanlar Tann  
özü əlindən çıxardığı dünyaya ba-  
xıb; cünki o bu yer üzündə Tannın  
büründüyü ən mükəmməl, ən parlaq  
obrazlardan biridi.*

*O – İlyas Yusif oğlu Nizami Gən-  
cəvi.*

Fəxri Uğurlu

Səhifəni hazırladı: Tural Turan